

İcbarı tibbi sigorta bütün bölgələri əhatə edəcək

Baş Nazir Əli Əsədov 2017-ci ildən etibarən ölkəmizdə icbarı tibbi sigortanın pilot layihə şəklində tətbiqinə başlanıldılarını, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında 370 min nəfərə yaxın sigortaolunanın baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbarı tibbi sigortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi qərar dövlət siyasetinin mərkəzində insan amilinin durduğunu bir daha sübut edir. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, əhalinin sigortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq. Bu, dövlət tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir.

“Tibbi sigorta haqqında” Qanuna görə, icbarı tibbi sigortanın xidmətlər zərfi önce baza və əlavə hissədən ibarət düşünülmüşdü. Baza hissəyə ilkin səhiyyə xidməti, tacili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aid idi. Baza hissə Azərbaycan vətəndaşları, ölkəmizdə daimi və ya müvəqqəti yaşayış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün pulsuz olacaqdı və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət bütçəsi hesabına ödəniləcəkdi. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımından istifadə isə ödənişli olacaqdı.

Dekabrın 3-də Milli Məclisin plenar iclasında “Tibbi sigorta haqqında” Qanuna dəyişikliklər qəbul edildi. Dəyişikliyə görə icbarı tibbi sigortanın xidmətlər zərfi vahid toplu şəklində, ambulator-poliklinika və stasionar şəraitdə göstərilən bütün tibbi xidmətləri əhatə edəcək. Qərara alınıb ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdardında icbarı tibbi sigortahaqqı tutulsun. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdardında icbarı tibbi sigortahaqqının ödənilməsi müəyyənləşdirilib. Həmçinin 2023-cü ildən etibarən müstəqil ödəyişlər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 faizi miqdardında icbarı tibbi sigorta nəzərdə tutulub. Həmin şəxslər minimum aylıq əməkhaqqının (250 manat) 48 faizi miqdardında, il üçün 120 manat icbarı

Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaq məqsədi ilə yeni ildən ölkədə mərhələli şəkildə genişmiyyətli sosial layihə olan icbarı tibbi sigorta (İTS) tətbiq ediləcək. Bu sahədə indiyə qədər görülən işlərlə bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə Prezident İlham Əliyevin 2016-ci ildən başlayaraq, icbarı tibbi sigorta sahəsində bir sıra vacib fərman və sərəncamlar imzaladığı bildirilib.



tibbi sigortahaqqı hesablanacaq. Dövlət bütçəsi tərəfindən adambaşına ödənilən illik 90 manat vəsait də eyni qaydada mərhələlərə bölməkən sigortahaqqı və ya saxlanma xərcləri qaydasında agentliyə ödəniləcək. Ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən tənzimlənəcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq. Həmin vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibbi müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək. İcbarı tibbi sigorta tətbiq edilməyən ərazilərdə tibbi xidmətlərdən yararlanmaq məsələsinə göldikdə, əhali qanunvericilikdə nəzərdə tutulmuş qaydada tibbi xidmətlərdən istifadə etməyə davam edəcək.

Artıq hamiya məlumdur ki, Baş Nazirin müşavirədə qeyd etdiyi kimi, Mingəçevir şəhəri və Yevlax rayonunda 2 ildir ki, icbarı tibbi sigorta (İTS) pilot layihə çərçivəsində uğurla tətbiq edilir. Məhz layihənin nəticələrinin uğurlu olması səbəbindən 2018-ci ildən etibarən pilot layihənin Ağdaşda da həyata keçirilməsinə qərar verildi. Pilot ərazilərdə xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Mingəçevir şəhəri üzrə 2, Yevlaxda 5, Ağdaşda isə 15 ilkin səhiyyə müəssisəsi təşkil olundu. Tacili təxirəsalınmaz tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini

artırmaq məqsədilə pilot ərazilərdəki Mərkəzi xəstəxanalarda TTTY şöbələri quruldu. Tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirildi, tibbi təchizat yaxşılaşdırıldı və 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırıldı. Bu avadanlıqlarda qanın nəinki ümumi və biokimyəvi, hətta hormonal müayinələri də avtomatlaşdırıldı. Pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyuldu, tibb işçilərinin əməkhaqları artırıldı və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edildi. Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sigortaolunanlar və 30 minə yaxın məcburi köçküն baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edildi. 2017-ci ildə cərrahi əməliyyatların sayı 9645, 2018-ci ildə isə 9346 oldu. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə 112 təşkil etdi. Bununla yanaşı, İTS-nin tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsürü ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşdu. Ağdaşdan olan 170 xəstə Bakıda özəl xəstəxanalarda heç bir ödəniş etmədən koronar angioplastiya (anju), ürəyə stend qoyulması əməliyyati keçirdi.

Qanuna əsasən, bütün əhali sigortaoğlan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqdə bərabər hüquqa malikdir.

Ölkə üzrə göstərilə bilən xidmətlərin 60 faizi bu xidmətlər zərfində daxil edilib. Amma burada istisnalar dövlət programları ilə bağlıdır. Şəkərli diabet, vərəm, onkoloji, dializ xəstələri üçün ayrıca dövlət programları icra olunur. Bunun üçün dövlət büdcəsindən ayrıca ayrılmır. Bu dövlət programlarının bir qismi 2020, bir qismi 2021-ci ildə bitir. Həmin proqramlar bitdikdən sonra o xəstələr də xidmətlər zərfindən istifadə edə biləcək.

Qanunun əhatə dairəsinə gəldikdə isə qeyd edilməlidir ki, bu qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində cəza çəkənlərə və digər bəzi kateqoriyalardan olanlara şamil edilmir. İcbarı Tibbi Sigorta üzrə Dövlət Agentliyinin məlumatına görə, təkcə dövlət deyil, bəzi özəl xəstəxanalarda da vətəndaşlar sigorta hüququndan istifadə edəcəklər. Cənki, agentlik həmin xəstəxanalarla müqavilə imzalayıb. Bu səhiyyə müəssisələrinə Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filiali daxildir. Agentliyin göndərişi ilə xəstələr bu özəl xəstəxanalarda xidmətlərdən pulsuz istifadə edə biləcəklər. Təbii ki, bu məsələdə vətəndaşlar ona diqqət etməlidirlər ki, hər xəstəyə gəndəriş verilməyəcək. Əgər xəstəyə lazımlı olan, xidmətlər zərfində nəzərdə tutulan, amma dövlət xəstəxanalarında həyata keçirilə bilməyən xidmət olarsa, o zaman xəstə müqavilə bağlanmış özəl xəstəxanalardan birinə göndəriləcək. Bu zaman vətəndaş özəl klinikada heç bir ödəniş etmədən xidmətdən yararlanacaq. Ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və səsiyal məzuniyyətdə olan qadınlar üçün sigortahaqqı dövlət bütçəsi tərəfindən ödəniləcək.

Nazirlər kabinetindəki müşavirədə həmçinin bildirilib ki, icbarı tibbi sigorta 10 milyon vətəndaşı əhatə etməklə, mərhələli şəkildə baş tutacaq. Yanvarın 1-dən Naxçıvan MR-da və 23 regionda, aprelin 1-dən 20 bölgədə, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaq. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbarı tibbi sigorta sisteminə qoşulacaq.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”